

# Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Nº 20 (1868) 31 yanvar 2019-cu il



# Yaddaşlara yazılan Lələtəpə

Adətən, yer adları hansısa bir tarixin, hadisənin şənинə qoyulur, yaşadılır. Bəzən də hadisələri xatırlayan insanlar həyatdan köçdükdən sonra o adın mənşəyi, adlandırılma səbəbi unudulur və çox zaman növbəti nəslə təhrif olunmuş şəkildə ötürülür. Elə götürək mənim kəndimin adını - kəndin ilk oxumuşu, ziyalısı Mirzə Nağıının adıyla bağlıdır, amma Mirzənağlı adlanır. Belə kifayət qədər misal göstərmək olar.

Yazım Binə qəsəbəsində gördüğüm bir obyektin Lələtəpə adlanması ilə başlandı. O təpə bizim müasir tariximizin qəhrəmanlıq salnaməsidir və bu adın obyektə verilməsi hədsiz maraqlıma səbəb oldu. Lələtəpənin adını belə, eşitməyənlər o məlum döyüşdən sonra tanıdılar.

O illər Lələ yatan təpəni indiki kimi bütün ölkəmiz tanımadı. Bu qədər adı hallanmırıldı. Bəlkə də o zaman bizzən başqa onu tanıyan yox idi. İgidlərimiz, onların qəhrəmanlıqları tanıdı Lələtəpəni. Canını torpaq uğrunda qurban verən oğullar, Şəhidler tanıdı. Birləşkən türkün qarşısını almağın mümkün olmayacağıının sübutuydu haqq

aşığı Sarı Aşıqın - Lələnin (ağanın, böyükün, ulunun) yurdunun azad olması...

O vaxtlar kiçik bir qızın gözündə böyük dağdı, o qız böyüdükcə gözündə kiçilərək təpəyə çevrildi. Iller sonra isə yenidən hər kəsin, hətta onu görməyənlərin, adını belə eşitməyənlərin sevimliyi - hörmətlə, sayqıyla andığı, şəhidlərin səsini son eşidən, qəhrəmanlıqlarına şahid olan, qürurla, inamla, təessübkeşliklə paralel səslenen adıyla gözümüzdə ən uca dağa döndü Lələ Təpə.

Məktəbə yolum üzü Lələ təpəyə olduğundan hər gün səhərlər onunla "salamlaşardım". Lələ təpə adını yalnız qəbiristanlıq kimi eşitmışdım. Həm də Lələtəpə deyil, sadəcə "Lələ" deyərdi yerli sakinlər.

Bu adın hardan geldiyi haqda o zamanlardan maraqlanmışdım. Nənəmin söylədikləri əfsanə məni çox təsirləndirmişdi. O əfsanəni yazar Ramilə xanım öz gözəl yazısında mən bildiyimdən bir az fərqli şəkildə yazmışdı. Əfsanələr də məhz belə yaranır, hərənin bir az dəyişərək, öz anladığını, onun beynində buraxdığı izlərlə,

təsirlə dildən-dilə, ağızdan-ağıza keçirməklə: Uzun illər övladları olmayan bir ailənin başçısı bu dərddən cana doyaraq, uzaq səfər çıxır və geri döñünçə qadının oğlunu yürükdə (bəşik, nənni) yelləmədiyini görərsə onu boşayacağını (bəzi əfsanələrdə öldürəcəyini deyirlər-F.R) kəskin şəkildə deyib, evdən çıxır.

Zaman yetişir, ərinin geri dönməsi xəbərini eşidən qadın qorxudan, Allaha pənah apararaq, bir daşı bələyib beşiyə qoyur və yırğalamağa başlayır. Kişi uzaqdan xanımının beşik yırğaladığını görüb sevincindən qaça-qaça beşiyə yaxınlaşır, onu qucağına alır və uşaq ağlamağa başlayır... Həqiqəti öyrənəndə isə el-obasını tərk edir, yurd-yurd, diyar-diyan gəzir.

Uşaq düşüncəmə Lələnin halına acılmışdım o vaxtlar. Və illər keçsə də, Allaha inancım möhkəm olsa da, insanın daşdan yaranmasına şübhəm qalsa da, yenə Lələnin taleyi ağırdırdı məni.

Son mənzili isə o təpə oldu.

**Lələyəm başdan mən  
Yemərəm hər aşdan mən.  
Nə atam var, nə anam,  
Yaranmışam daşdan mən.**

Daşdan yaranan Lələnin ipəkdən yumşaq ürəyinə, qəlbini nisgilindən süzülüb gələn bayatlarına, həyat hekayəsinə təkrar dönürdüm hər səhər üzü o təpəyə məktəbə gedərkən.

El arasında Sarı Aşıq adı ilə də məşhur olmuş Lələnin dərdi təkcə bu deyildi, həm də onun tənhalığı, incikliyi idi - milyonların içindəki tənhalığı.

**Lələyəm, həyanım yox,  
Al-yaşıl geyənim yox,**

**Yüz il də görünməsəm,  
Gəlmədi! - deyənim yox...**

Xalq sevəmiş bu küskün, adamayovuşmaz, ərköyün, tənhalı sevən Haqq Aşığını. Əsl tənhalı isə yurdyuvalarımız qarı düşmən tərefindən yağmalananda oldu Lələnin. O təpədən boylana-boylana qaldı uzun illər. Gəlmədi... deyən o özü oldu bu illər ərzində. Hər kəsdən qacğıdı elətinin hər bir fərdi üçün darıxdı. Sazının telərini dilləndirə bilsəydi, sözləri ürəyinin qanı ilə axardı dilinə, ordan da uyuduğu təpəyə.

Düşmənin azgınlığına elat igidləri çox səbr etdilər, çox dözdülər. Amma səbrin də bir həddi olurmuş. Böyükərin - səbr et! - deməsine dözməyən Mübarizlər də oldu, amma tək əldən səs çıxmaz deyib babalarımız. El birliliyi gərəkdi. Aprel ayının 2-dən düşmənin daha da həyətzəşləşdən görən igidlərimiz dözmədi artıq, layiqli cavabını aldı düşmən, bir heç olduğunu, özgə kölgəsində hürdүyünü anladı və damına çəkildi.

Lələ də təpəsində şad-xürrem idi - elatı geri dönürdü. Uzun illərin həsrəti sona yetirdi. O təpədəki məzarlıqda Lələnin qəbrinin üstü gül-çiçəklərə qərq olmuşdu... həm sevincindən, həm də şəhid qanından...

"Yüz illər bu gözəl vətənimizi ələ keçirmək üçün cəhd göstərənlərin tapdağı altında əldən-ələ keçdi bu diyar. Bəlkə də heç bir xalqı məhv etmək üçün üzərində bu qədər eksperiment aparılmayıb". Amma yenə bu xalqın əzmini qırmaq, inamımı məhv etmək nəsib olmayıb heç kimə. Dözüb, səbr edib milət, amma sonunda səbr kasaşı dolanda başını bir qaldırıb, bir nərə çəkib ki, düşmən qorxusundan pərən-



pərən düşüb. Lələtəpə neçə şüx qəməti, elmlı, tehsilli, vətənpərvər igidi-mizin qanı hesabına alındı. Olsun! "Torpaq, uğrunda ölen varsa, Vətəndir!" deyib Cavid babamız. Beş igidi-miz bu yolda şəhid olacaqsə, əvezində bir millət azadlıqçıq, gələcək nəsillər qarşısında üzüqara qalmaya-cağıq, utanc duymayacağıq. Bu dığalaların bitib-tükənməz - qonşulardan əlinə keçəni oğurlamaq şakərinin gələcək nəsillərə keçməsinin qarşısı alınacaq. Düşmən qane olmadığı "az"ı da itirmək tehlükəsində qalacaq.

İllərlə dünya birliyinin göz yumduğu - yağı tapdağında qalan torpaqları, dağıdılmış evlerin xarabalıqlarını, ağacları kesilmiş meşələrimizin yerindən məyus-məyus boylanan qurumuş kökükləri, yol-ciğırını tikan, qanqal basmış bulaqları, çayları Lələ təpə ucalığından nəhayət ki, görə bildilər.

Bir xalqı məhv etmək üçün onun düşünən beynini, təhsilini, mədəniyyətini, tarixini, qədim dövlətçilik ənənələrini və müstəqillik şüurunu məhv etmək, parçalamaq, adət və ənənəsini

dəyişmək, dilini əlindən almaq kifayətdir. Bir millətin gələcəyini məhv etmek üçün öncə keçmişini məhv etmək yetər, bunun üçün atom bombasına gərək yoxdur.

Amma bu millətin qədim keçmiş var, tarixi, adət-ənənəsi, mədəniyyəti, dili, cana can verən təbəti, sərvəti, havası, suyu var və düşmən qarşısına istənilən qaydada çıxmaga gücü də var. Qan-qada, müharibə istəmir bu millət, amma buna məcbur edilərsə, layiqli cavab verməyə qadirdir.

Düşmənə daim pusqudadı, başı eziilməyince öz istəyiyle rədd olub gedən deyil.

**Bir kiçik təpəsi üçün şəhidliyə yüksələn belə igidlərlə torpaq düşmən tapdağında qalmayacaq, inşaallah!**

**Fəridə RƏHİMİLİ**

AZƏRBAYCAN RESPUBLİKASININ  
PREZİDENTİ YANINDA KÜTLƏVİ  
İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA  
DÖVLƏT DƏSTƏYİ FONDUNUN  
MALİYYƏ YARDIMI İLƏ